

UOT 621.

## NEFTÇIXARMA AVADANLIQLARININ İDARƏETMƏ SİSTEMİNDE İSTİFADƏ OLUNAN ANALOQ TIPLİ ELEKTROMAQNİT VERİCİLƏRİN SEÇİLMƏSİ VƏ LAYİHƏLƏNDİRİLMƏSİ

MƏMMƏDOVA ŞƏFAQƏT TELMAN qızı

Sumqayıt Dövlət Universiteti, dissertant

shafa0977@gmail.com

**Açar sözlər:** analoq tipli elektromaqnit verici, neftçixarma prosesi, dərinlik nasosu, avtomatlaşdırılmış idarəetmə sistemi.

Məlumudur ki, quruda neftçixarma üçün istifadə olunan dəzgahlar daim xarici qüvvələrin təsirinə məruz qalır. Bu təsirlərə təzyiq, temperatur, ümumilikdə hava şəraiti və s. misal göstərmək olar. Bu zaman qurğuların deformasiyaya uğraması, sizinti verə biləcək dəliklərin əmələ gəlməsi, borunun təzyiq-temperatur rejiminin pozulmasına, texniki hissələrin qısa istismar müddətindən sonra sıradan çıxmamasına, neftin məhsuldarlığının və keyfiyyətinin aşağı düşməsinə, hamçinin bu kimi başqa problemlərin yaranmasına səbəb olur. Bu mənada neftçixarma prosesində işləyən dəzgahların və onların hissələrinin xassələrinin dəyişilməsinə nəzarət etmək və daimi olaraq sistemin idarəetməsinin etibarlılığını, məhsuldarlığını və çıxarılan neftin yüksək keyfiyyətini təmin etmək üçün neftçixarma dəzgahlarının avtomatlaşdırılmış idarəetmə sisteminin və informasiya-ölçmə, nəzarət elementlərinin düzgün seçilməsi, neftçixarmada işləyən texniki hissələrdə quraşdırmaq və idarəetmə məmbəyi ilə qarşılıqlı informasiya mübadiləsinə həyata keçirmək vacib texniki məsələlərdən biri hesab olunur. [1,2]

Bələdiyə neftçixarma prosesinin avtomatlaşdırılması üçün informasiya – ölçmə və idarəetmə vericilərinin tiplərinin seçilməsi və neftçixarma dəzgahının dinamik texniki hissələrində mövqeləndirmək, idarəedici blokla texniki interfeys yaratmaq və SCADA vasitəsi ilə bütün texniki hissələrin deformasiyasını, avtomatlaşdırılmış idarəetmə sisteminin işini təmin etmək məsələsi qoyulur. Sistem vasitəsilə qurğunun, çıxarılan neftin sıxlığını və s. göstəriciləri müəyyən edə bilirikbirləşdir.

**Məsələnin həlli.** Məqalənin məqsədi neftçixarma avadanlıqların avtomatlaşdırılmış idarəetmə sisteminin ATEV-inin seçilməsi, layihələndirilməsi və avtomatlaşdırma sxeminin qurulmasıdır. Analoq tipli elektromaqnit vericilərinin seçilməsi, layihələndirilməsi və avtomatlaşdırma sxeminin qurulması üçün aşağıdakı tədqiqat məsələlərinin həlli tələb olunur:

1. Neftçixarma prosesinin avtomatlaşdırılmasını təmin edən AIS-in informasiya-ölçmə vericilərinin axtarışı və seçiləsi üçün universal informasiya-axtarış algoritminin işlənməsi;
2. Neftçixarma prosesində informasiya-ölçmə və idarə edilməsi üçün analoq tipli elektromaqnit vericilər səviyyəsində avtomatlaşdırma sxeminin qurulması.

Məlum olduğu kimi, neftçixarma prosesində istifadə olunan dəzgah-yırgalanın kürsünün (DYK) əsas hissələri (şək. 1) aşağıdakılardan ibarətdir [3, s. 120-145]:


1. Dönen başlıqlı balansır;

2. Dördtilli dayaq;

3. Oturacaq çərçivə;


4. Hərəkət edən ştokda şatunlu travers (qüvvəölçən verici traverslərin arasında quraşdırılır);

5. Reduktor.



Şəkil 1. Nefçixarma prosesində istifadə olunan dəzgahlı yurğalanan kürsü

Nefçixarma dəzgahının iş prinsipinə [4] əsaslanaraq texnoloji əməliyyatların idarə edilməsi, tənzimlənməsi və nəzarətinin avtomatlaşdırılması üçün sensorlar səviyyəsində başlıqlı balansırın bucaq yerdəyişməsinin, asma nasos şənqasının deformasiyaya uğramasının informasiya-ölçmə sisteminin analog tipli elektromaqnit vericilərinin seçilməsi, uyğun mikrokontroller, yaddaş bloku və qəbuləcidi vasitələrlə texniki interfəysi təmİN etmək üçün qarşılıqlı əlaqəli quruluş sxemi təklif edilir (şək. 2).



Şəkil 2. Nefçixarma qurğularının texnoloji prosesinin informasiya-ölçmə və idarəetmə sisteminin elementlərinin texniki interfəysinin quruluş sxemi

Nefçixarma prosesinin avtomatlaşdırılması üçün istifadə olunan informasiya-ölçmənin elementləri dönən başlıqlı balansırın vəziyyətini və nasosun ştokunun deformasiyasını qeyd edən ATEV-lərdi. Bu vericilərin köməyi ilə balansırın və ştokun cari vəziyyətləri müəyyən edilərək, analog tipli siqnallar analog rəqəmsal çeviriciyə ötürülür ki, buradan siqnallar analog şəkildə

mikrokontrollerin girişinə daxil olur. Mikrokontrollerin yaddaş blokunda saxlanılan idarəetmə program məlumatları dərinlik nasosunun texnoloji əməliyyatlarının icrasını, başlıqlı balansırın vəziyyətini, ştokun deformasiyاسını nəzarət etməyə və tənzimləməyə imkan verir [5]. Bu onuna əlaqədardır ki, açıq hava şəraittində temperatur diapozonunun (-40...+40°C) kəskin dəyişilməsindən asılı olmayaraq, balansırda və ştokda quraşdırılan ATEV-lərin informasiya - ölçmə xətalara əsaslı maqnit sahənin intensivliyindən yox, bir başa maqnit sahənin istiqamətdən asılı olur.

Deformasiya əsasında işləyen intellektual qüvvəölçən (IQ) qurğusu şənqli dərinlik nasoslu neft quyularında traverslər arasında yerləşdirilir. Məhkəm monolit konstruksiyanın daxilində qüvvəölçən tərkib hissələri olan həssas verici mexanizmlər, mikroprosessor modulu, qida məmbəyi və radiomodem modulu yerləşdirilir [6, səh. 201-234]. Dərinlik nasosunun şənqına təsir edən dinamik qüvvəni əks etdirən məlumatlar yaxşı məsafəli radiotəzəlik kanalı ilə IQ qurğusundan quyu meydandasında quraşdırılan mançanaq dəzgahının salis idarəetmə stansiyasına (MDSIS) və ya quyu nəzarət qurğusuna (QNQ) ötürülür və sonra sorğu ilə uzaq məsafəli radiotəzəlik kanalı ilə mərkəzi dispetçer məntəqəsinə göndərilir.


IQ qurğusunun deformaşiya qüvvə vericisindən və kontroller modulundan ibarətdir:

- qüvvə vericisi deformasiya principi ilə işləyen həssas mexanizmdir;
- kontroller modulu analog giriş siqnallarını rəqəmsala çevirir, emal edən və radiomodem ilə ötürür moduldür.

İlkincə vericili qismində, yüksək hissiyatlı üç oxlu kompas şəklində olan 12C rəqəmli interfeysi, HMC5883L integral mikrosxem istifadə olunur. Mikrosxemin çıxış gərginliyinin göstəriciləri kompüter eksperimentləri əsasında təyin olunur. Burada mikrosxemin çıxış gərginliyi aşağıdakı parametrlərdən asılıdır [7]:

- $U_{qm}$  - qida məmbəyinin gərginliyindən;
- $\Theta_m$  - istifadə olunan materialın əmsalından;
- $\theta$  - cərəyan və maqnitləşdirmə vektoru arasında bucaqdan.

Kompüter eksperimentləri əsasında qurulan ATEV-in çıxış siqnallarının qrafiki cərəyan və 0 maqnitləşdirmə vektoru arasında bucaqdan asılı olaraq alınır (şək. 3).



Şəkil 3.  $U_{qm}$  cərəyanı və  $\theta$  maqnitləşdirmə vektorları arasında balansırda quraşdırılan ATEV-in çıxış siqnallarının qrafiki


Xarici maqnit sahəsinin qiymətdən asılı olaraq, ATEV-in hissəti elementinin müqaviməti təyin olunur.

Bu halda aşağıdakı giriş verilənlər növərə alır:

- $R_\theta$  - maqnit sahəsi olmadığı halda ATEV-in hissəti elementinin müqavimətidir;
- $\Delta R$  - xarici maqnit sahəsindən asılı olaraq, ATEV-in hissəti elementinin müqavimətidir;

-  $\theta$  - cərəyan və məqnitləşdirmə vektoru arasında bucaqdır.

Kompyuter eksperimentləri əsasında qurulan ATEV-inin çıxış sinyallarının qrafiki cərəyan və məqnitləşdirmə vektoru arasında bucaqdan asılı olaraq alınırlar (şək. 4).



Şəkil 4.  $V_\theta$  cərəyani və  $L$  xətti yerdəyişmə vektorları arasında şökdə quraşdırılan ATEV-in çıxış signalinin qrafiki

Bələliklə, nefçixarma prosesinin avtomatlaşdırılması üçün dərinlik nasoslarının qurğularında idarəetmə sisteminin ATEV-inin seçilməsi məsələsi əsaslandırılmış, tələb olunan HMC5883L mikrosxemi seçilmiş və informasiya-ölçmə və idarəetmə sisteminin elementləri arasında texniki interfeysinin quruluş sxemi təkli edilmişdir.

Texnoloji proseslərin avtomatlaşdırılması tələblərinə əsaslanaraq AİS-lar kabelsiz şəbəkə vasitəsi ilə dispetçer məntəqəsindən SCADA (Supervisory Control And Data Asquisition – dispetçer idarəetmə və verilənlərin toplanılması) ilə nəzarət olunur. SCADA sistemi aşağıdakı funksiyaları yerinə yetirir (TRACE MODE version 6 bazasında):


1. Texnoloji prosesin idarəedilməsinin vizuallaşdırılması.
2. Müxtəlif ölçü mənbələrindən verilənlərin toplanması (Dynamic Data Exchange (DDE), OPC (OLE for Press Control) protokollarını istifadə etməklə).
3. Verilənlər bazasının cədvəllərdən informasiyanın modifikasiyası, saxlanması, silinməsi və oxunması üçün SQL dili istifadə olunur.
4. Texnoloji prosesin və obyektiin məsafədən idarə edilməsi
5. Qəza və qəzaqabağı vəziyyətlər haqqında məlumatın verilməsi (ışığılandırma və ya səsləndirmə).
6. Ştatdankənar vəziyyətlərin qeydiyyatı və arxivləşdirmə.
7. Qrafik şəkildə cari məlumatların arxivləşdirilməsi.
8. Diagnostik prosedurların təmin edilməsi, onların protokollaşdırılması və operatorun avtomatik məlumatdırılmasına.
9. Sistemin mühafizə edilməsi.

Nefçixarma prosesini təmin edən kompleks dərinlik nasoslarının qurğularının AİS-inin arxitekturası [8, s. 84-99] səviyyəlilik prinsipi ilə qurulur (şək. 5).

Nefçixarma prosesini təmin edən dərinlik nasoslarının kompleks dəzgahlarının funksional qarşılıqlı əlaqələri əsasında korporativ şəbəkənin texniki və program vasitələri ilə həyata keçirilir.

1. TraceMode-nin tələb olunan giriş nöqtələrinin sayı dərinlik nasoslarının sayından asılı olaraq seçilir və qlobal kompüter şəbəkəsinə Wi-Fi-la qosulur;
2. PoE adapterlərinin tələb olunan sayı təmin olunmalıdır. TraceMode-nin program kontrolleri dispetçerin kompüterinə quraşdırılır;
3. Marşrutizator və ya komutator - əlaqə nöqtələrinə və kontrollerlə quraşdırılmış kompüterlərə qosulur;

4. Fasiləsiz qida mənbəyi və ya şəbəkə süzgəci - avadanlıqların qoşulması üçün nəzərdə tutulur.



Şəkil 5. Nefçixarma prosesini təmin edən kompleks dərinlik nasoslarının dəzgahlarının AİS-inin arxitekturası

TraceMode portuna router - ə və ya komutatora aparan naqıl, PoE portuna isə adaptərə aparan naqıl qosulur. Kompyuter və ya noutbook da həmçinin marşrutizatora və ya komutatora qosulur. TraceMode şəbəkəsinin genişləndirilmə zamanı fəaliyyət ardıcılılığı aşağıdakı kim möyyəyen edilir:

1-ci addim. Giriş nöqtələrinin quraşdırılması və qoşulması. Giriş nöqtələri (kabelsiz şəbəkənin vericiləri) nefçixarma sahəsində dərinlik nasoslarının məntəqələrində tavanda və ya divarda quraşdırılır. Onlar şəbəkə naqılı vasitəsilə marşrutizatorla və PoE adapteri ilə birləşdirilir. Qidalanma qosulur. Giriş nöqtələrinin indikatorları cərəyanə qoşulmadıqlarına görə narincı işıqlanmalarıdır.

2-ci addim. TraceMode kontrollerinin programının quraşdırılması və sazlanması əməliyyatları yerinə yetirilir.

Nefçixarma kompleksinin korporativ şəbəkəsinin kəsilməz informasiya mübadiləsinin etibarlılığını, məhsuldarlığını və mobilliyyini təmin etmək üçün TraceModenin vericiləri dərinlik nasosları dəzgahlarının kompleks sahəsində quraşdırılır, sazlanır, testləşdirilir, nəzarət olunur və kompleks şəkildə korporativ şəbəkənin funksiyaları idarə olunur. Dərinlik nasosları dəzgahlarının korporativ lokal şəbəkənin ümumi fəaliyyətini təşkil etmək üçün komutator mərkəzi inzibati binanının üst mərtəbəsində quraşdırılır və lokal şəbəkə serveri ilə təmin olunur.

Dərinlik nasosları dəzgahlarının korporativ lokal şəbəkənin iyerarxik quruluşunda şəbəkənin kabelsiz vasitələri 802.11gn və ya 802.11n standartları il işləyirlər. Verilənlərin ötürülmə sürəti 100 Mbit/san qədər təmin olur.

Nefçixarma prosesini təmin edən kompleks dərinlik nasoslarının dəzgahlarının AİS-inin arxitekturasının birinci səviyyəsində ATEV-lər tətbiq olunur. Nəzərə alsaq ki, kompleks dərinlik nasoslarının dəzgahlar böyük ərazidə yerləşir, AİS-in etibarlığını təmin etmək üçün TraceMode sisteminin şəbəkə vericiləri təsir radiusuna uyğun 50...100 m məsafələrdə yerləşdirilir. Bu tələbi nəzərə alaraq ATEV-ilərlə texniki interfeys lokal şəbəkə ilə verilir.

#### Nəticələr.

1. Nefçixarma avadanlıqlarının idarəetmə sistemində istifadə olunan analog tipli elektromagnit vericilərin seçilməsi və layihələndirilməsi alqoritmi işlənmişdir.
2. Nefçixarma qurğularının texnoloji prosesinin informasiya-ölçmə və idarəetmə sisteminin elementlərinin texniki interfeysinin quruluş sxemi təkliq edilmişdir.
3. Nefçixarma prosesinin avtomatlaşdırılmış idarəetmə sistemində analog tipli elektromagnit vericilərin tətbiqi məsələsinə baxılmışdır.

#### ƏDƏBİYYAT

1. Məmmədov F.İ., Əhmədova T.Ə. Sənaye robotlarının idarəetmə sistemlərinin etibarlı vericilər və çevricilərlə təmin olunmasına dair // Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Təbiət və texniki elmlər bölməsi. c.13, №1. Sumqayıt: SDU, 2013, s. 67-70
2. Aliyev T.A., Güluiev G.A., Rzaev A.G., Aliyev J.G., Rizvanov M.G. Интеллектуализированная станция управления станком качалки // Журнал: Мехатроника, автоматизация, управление. №8. M.: Новые технологии, 2011, с.17-20
3. Gorbatikov V.A., M.N. Rysskin. Проектирование комплексной автоматизации нефтяных промыслов. M.: Nedra, 2005, 305 с.
4. Urazakov K.R., Andreiev B.V., Jazulaev B.P. Нефтепромысловое оборудование для кустовых скважин. M.: Nedra, 1999, с. 80-86
5. Məmmədov F.İ., Dadaşova R.B., Quliyeva A.İ., Məmmədov C. F. Dərinlik nasosunun cıllalanmış çubuğunda texniki qüvvələrin ölçüləsi üsulu. 23.07.97, №98/001182.
6. Gumerov R.I. Практикум по микропроцессорам. Микроконтроллеры AVR, Казань, 2009, 240 с.
7. Juk E., Shimchak P. Система Lufkin Automation контролирует работу скважин в Беларуси // Нефть и газ. Евразия. № 8. 2006, с. 16-27
8. Sokolov L.B., Shkolnikov B.M. Микросистемная техника. №3. 2003, с. 324
9. Səfərova T.A. Layihələndirmə sisteminin interfeysi əsasında texniki sistemin 2 və 3-ölçülü qrafik təsvirlərin yaradılması // Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Təbiət və texniki elmlər bölməsi. c.20, № 1. Sumqayıt: SDU, 2020, s. 80-85; <https://elibrary.ru/item.asp?id=43177831>
10. Quliyeva A.İ., Camalxanova İ.S. Dərinlik nasos stansiyasının mancanaq qurğusunun həssas elementinin sistematiq xətasının təyini alqoritmi // Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Təbiət və texniki elmlər bölməsi. c.20, № 3. Sumqayıt: SDU, 2020, s. 92-97; <https://elibrary.ru/item.asp?id=44220004>

#### РЕЗЮМЕ

ВЫБОР И ПРОЕКТИРОВАНИЕ АНАЛОГОВЫХ ЭЛЕКТРОМАГНИТНЫХ ПРЕОБРАЗОВАТЕЛЕЙ, ИСПОЛЬЗУЕМЫХ В СИСТЕМЕ УПРАВЛЕНИЯ НЕФТЕПРОМЫСЛОВОГО ОБОРУДОВАНИЯ  
Mamedova Sh.T.

**Ключевые слова:** электромагнитный преобразователь аналогового типа, процесс добывчи нефти, глубоко-водный насос, автоматизированная система управления.

На основе алгоритмов и математических методов выбора и проектирования информационно-измерительных элементов системы управления наземных нефтепромысловых оборудований, были определены основные цели и задачи статьи. Для эффективной автоматизации процесса добычи нефти была предложена схема взаимосвязанной структуры, обеспечивающая технический интерфейс информационной системы на уровне аналоговых электромагнитных датчиков.

Были проведены компьютерные эксперименты по выбору аналоговых электромагнитных датчиков и автоматизации системы управления глубоко-насосного оборудования при качке нефти и была предложена архитектура автоматизированной системы управления.

#### SUMMARY

SELECTION AND DESIGN OF ANALOG ELECTROMAGNETIC SENSORS USED IN THE CONTROL SYSTEM OF OILFIELD EQUIPMENT  
Mamedova Sh.T.

**Key words:** analog-type electromagnetic sensor, oil production process, deep-water pump, automated control system

On the basis of algorithms and mathematical methods for the selection and design of information-measuring elements of the control system of ground-based oil pumping equipment, the main goals and objectives of the article were determined. For efficient automation of the oil production process, an interconnected structure scheme was proposed that provides the technical interface of the information system at the level of analog electromagnetic sensors.

Computer experiments were conducted to select analog electromagnetic sensors and automate the control system of deep-pumping equipment during oil pumping, and the architecture of an automated control system was proposed.

Daxilolma tarixi:	Ilkin variant	03.03.2020
	Son variant	20.09.2020